

Qaydasız döyüşün qaydasız fəsadları

Bədənin və ruhun sağlamlığı naminə daha faydalı idman növlərinə üz tutmaq şərtidir

Sağlamlığın qeydində qalmaq və səsələrinin əməniyi idmanla müntəzəm məşğul olmaqdır. Idman insanın həm bədən quruluşuna, həm də fiziki və mənəvi sağlamlığına müsbət təsir göstərir. Lakin bu, heç də həmişə belə olmur. Yeni idman növü düzgün seçiləndikdə, insanın həm fiziki, həm də mənəvi sağlamlığına zərər verə bilir. İstənilən idman növündən istifadə etmək əlbəttə, hər kəsin haqqıdır. İstər bədənin sağlamlığı və ya forması, istərsə də karyera baxımından hər kəs öz seçimində sərbəstdir. İnsanın hansı yaşda və xarakterinə uyğun olan idman növünün seçiləsi isə onun gələcəyi üçün xüsusi əhəmiyyət daşıyır.

QAYDASIZ DÖYÜŞ

Hazırda yeniyetmə və gənclərin daha çox maraqlandığı idman növlərindən biri də qaydasız döyüşdür. Məlumat üçün deyik ki, bu idman növü "qarışq üßüllər döyüş"ün ən sərbəst növü kimi xarakterizə edilir. Qaydasız döyüşün xüsusiyyəti haqqda bunu demek olar ki, burada bir neçə müxtəlif elbəyaxa döyüş növlərinin fəndlərindən istifadə etməye icazə verilir; boks, güləş, sambo, karate və s. Adının "qaydasız" olduğunu baxmayaraq, burada da məhdudiyyətlər var, lakin qaydalar minimuma endirilib.

Övladının qaydasız döyüş növü ilə məşğul olduğu bir valideyn, Güllər Mürsəlova bu idman növünün gənc bir oğlan üçün uyğun olduğunu dedi. Güllər xanım bildirdi ki, oğlunun 16 yaşı var və bu idman növünə üstünlük verib.

"Əvvəlcə həyat yoldaşımın övladımızın belə bir arzusunu yerine yetirməsinə, onun, qaydasız döyüslə məşğul olmasına icazə verməsini yaxşı qarşılamadım. Lakin etiraz etməye də güübüm çatmadı. Sonralar başa düşdüm ki, mən bu məfhumu sehv anlımamışam. Hazırda Bakıda MMA qaydasız döyüş adı ilə gedən idman növündə bütün döyüş növlərindən istifadə olunur. Boks, güləş, cüdo, karate, kinq boksinq. Burada məqsəd ondan ibarətdir ki, bir insan özünü müdafiə etməyi bacarsın. Mənim oğlum oxumağa xaric ölkəyə getmek istəyir. Orada tek yaşayacaq. Həm də oğlandır, geləcəkdə kişi olacaq. Özünü, lazımlı geldikdə yanındakı qadın və ya yaxşı müdafiə etməyi bacarmalıdır. Ola bilər ki, ictimai nəqliyyatda hansısa bir terroristlə mübarizə aparmaq lazımlı gəlsin. Və ya hansısa bir oğru, küçə xulqanı ilə rastlaşın. Yeni insan hər şeyə hazır olmalıdır."

Güllər xanım əlavə etdi ki, oğlunun bu idman növü üzrə məşqlərindən çox məməndür. "Görürəm ki, bu, çox səliqə ilə aparılır. Yeni uşağın aqressivliyi azalıb, eməyə hörməti artıb. Bizim qədrimizi daha yaxşı bilir. Fiziki cəhətdən də möhkəmliyərək, çox yaxşı olub. Qaydasız döyüş heç də bizim təsəvvür etdiyimiz kimi qorxucu bir idman növü deyil."

İDMAN, İLK NÖVBƏDƏ SAĞLAMLIQ DEMƏKDİR

Müraciət etdiyim mütəxəssislər isə uşaq və gənclərin dəb dalınca deyil, məhz bədən və ruhun bir harmoniya halında sağlamlığının qeydində qalmasından ötürü idmana üz tutmalarını tövsiyə etdilər. Həkim-terapevt Ruqiyə Məmmədova qeyd etdi ki, müxtəlif bədən hərəkətləri organizmi möhkəmləndirir. İnsan özünü şən və gümrəh hiss edir. Gənclər, xüsusən, oğlan uşaqları bəzən özlərinin fiziki gücünü nümayiş etdirərək, sağlamlıqlarını nəzərə almırlar. Yeni döyüş xarakterli idman növlə-

rində bədənin bu döyüslərə hazırlanma prosedurları var. "Tibbi baxımdan, əzələ işleyəndə müəyyən hormonlar, bioloji maddələr əmələ gəlir ki, bu da insanda aqressivliyin azalması deməkdir. Əzələlərin işləməsi, bədən hərəkətləri insanda xoşbəxtlik hissini artırır. Bunlar müəyyən bioloji stimulyatorlardır. Oturaq vəziyyətdə əmələ gələn fiziki fəsadlar və ya vaxtin boş keçməsi ilə eləqədar yaranan mənfi fikir və emosiyalar artmasın deyə, idmanla məşğul olmaq mütləq lazımdır. Bu, hər kəs üçün vacibdir. Lakin elə idman növleri də var ki, adı bir ehtiyatsızlıq üzündən bədən hər cür travma ala, məsələn, beyin zədələnə bilər. Qaydasız döyüşdə istifadə edilən hərəkətlər hətta gözün çıxmamasına və ya qulağın kar olmasına səbəb olar. Doğrudur, bu hallar digər idman növleri üçün də xarakterikdir. Amma müəyyən qaydaları və üssülləri olan idman növlerindən fərqli olaraq, bu idman növündə idmançı rəqibinin gözlenilməz zərbələrini dəf etməlidir. Bu halda, başa dəyən zərbe beyinə qan sızmaması ilə nəticələnə bilər. Güneş kələfinə vurularsa, ölümlə nəticələnmə hali qaćılmalıdır. Bundan başqa, böyrək, qaraciyər

klassik boksçular olur. Bununla belə, klassik boks ən hörmətli idman növüdür. Qaydasız döyüşdə klassik boksdan fərqli olaraq, sadəcə, ayaqla vurma hərəkətləri də var. Karatenin, məsələn, bir növündə yalnız əl ilə vura biləcəyin halda, şotokanda əl və ayaqla da vura bilərsən. Fiziki güc tələb edən eksər idman növünün peşəkarı olaraq güclü birisi olduğunu hiss etdiyədə və baxanda ki, qarşısındaki məhv edə bilərsən, özünü cəmiyyətdə dəha yaxşı aparsan. Beləsi sanki bir az da sakitləşir, təbiyelənir. Lakin əlbəttə, elə adamlar da var ki, bu hal onlara mənfi təsir edir. Hansı idman növünü seçməsindən asılı olmayıaraq, insanın xarakterindən, təbiyəsindən və hətta genindən çox şey asılıdır."

QAYDASIZ DÖYÜŞ - OLADIATOR DÖYÜŞLƏRİ

"Humel" Psixologiya Mərkəzinin psixoterapevti Mikayıll Əliyev qaydasız döyüşün yaranması haqda qisaca məlumat verdi: "Bu idman növü Qədim Yunanistan'da yaranıb və sonra qədim Romaya keçib.



çatışmazlığı, oynaqlarda sınıqlar, sümük sınıqları, fəqərə sütununun, boyun nahiyyəsinin zədəsi, bədənin tam iflici baş verə bilər. Bu döyüşdə idmançı rəqibini elə vurmalıdır ki, nokaut əlsün. Bundan əvvəl isə idman məşqərinə yazılan hər bir gənc tibbi və psixoloji cəhətdən sağlam və hazırlıqlı olmalıdır ki, qarşısındakına düşmən tərəf kimi və ya adı canlı kimi deyil, yalnız rəqib olaraq baxmalıdır."

KARYERADA PEŞƏKARLIQ ŞƏRTİDİR

Cüdo üzrə idman ustası Abuzər İsmayılov bildirdi ki, əvvəller idmanla məşğul olmayıb, birdən-birə karyera baxımından istənilən idman növü ilə məşğul olmaq o qədər də faydalı hesab edilmir. Qeyri-peşəkarlıq baxımından bu, hər halda, fəsadlıdır otışməyə də biler. "Bəzən görürsən ki, gənclər hər hansı bir idman növü ilə müntəzəm məşğul olmaq əvəzində, birdən-birə bu idmandan o idmana atılırlar. Bu zaman hemin gənclərde həm fiziki, həm də mənəvi cəhətdən sinmalar, uğursuzluqlar baş verir. Belə hallar düzgün deyil."

"INSANIN XARAKTERİNDƏN ÇOX ŞƏY ASILIDIR"

"Buta" idman Sağlamlıq Mərkəzinin müəllimi, boks üzrə idman ustası Rüfət Hacıyev dedi ki, klassik boks da əslində, "qaydalı" deyil. "Klassik boks ən təhlükəli idman növüdür. Haminin hörmət bəslədiyi, Mayk Taysonun vuruşduğu klassik boksda üz və baş nahiyyəsinə də zərbələr endirilir. On çok zədə alan, ölen də məhz

Orada ilkin formada qələdiator döyüsləri şəklinde keçirilirdi. Daha sonra isə güləşçilər cüdoçularla, boksçular karateçilərlə döyüşərək, öz idman sahələrinin daha güclü olduğunu sübut etdirməyə çalışıdlar. Neticədə qarışq idman döyüş növü yaranıb. 1990-ci illərin əvvəllərində rəsmi olaraq UFC tərəfindən MMA döyüşləri keçirilir. Bizim ölkədə də bə idman növüne qarşı yetəri qədər maraqlı var. Bir neçə ay bundan önce keçirilen Həbib Nurməhəmmədovla Konon Makqreor arasında olan döyüşün maraqla izləndiğini deyə bilərik."

BU İDMAN NÖVÜNƏ MARAQ NƏDƏNDİR?

"Əsas psixoloji amil əslində, bu idmanın daxilində heç bir qaydanın olmamasıdır. Təbii ki, bəlli bir qaydası var, amma böyük ölçüdə deyil. Məhz bu qaydasızlıq amili psixoloji olaraq bu idmana maraqlı olib. Ənənəvi psixologiyada şəxsiyyətin strukturunda belə bir anlayış var: kölgə anlayışı. Yeni hər bir şəxsin heç kimə göstərmədiyi, göstərməkən çəkindiyi, gizlədiyi exlaqi və hüquqi qaydalarдан kənar öz instinktləri, istekleri vardır və insanlar buunu bir başqasına göstərməkdən çəkinir. Cəmiyyətin qaydalarına görə, bunnardan biri də tecavüzkarlıq, bir başqasına zərər yetirmədir. Bu cür instinktin sahibləri və ya aktiv şəkilde bu sahəye maraqlı göstərərək izləyən insanlar televiziyyadan bəri, bù cür döyüşə baxarken belə, öz daxillərində basdırılmış olduqları aqressiyani, gərginliyi məhz bu döyüşə baxaraq və ya bu dö-

yüş növü ilə məşğul olaraq özlərindən xəric edir, kənarlaşdırır və rahatlaşırlar."

LAKİN BU, DAXİLİ RAHATLIQ DEYİL

Müsəir psixologiya qeyd edir ki, insan da bu tipli təcavüzkarlıq olarsa, bu o demək deyil ki, insan bunu edərək rahatlıq tapır və ya aqressiyası getdikcə azalır. Modern psixologiya sübüt edir ki, insanda her şey öyrənmə yolu ilə əldə olunur və təcavüzkarlığı, bu kimi davranışları edərək, artıq onda adət halını alır. Və o insan artıq bu tipli qaydasız hərəkətləri edərək rahat olur, bu, onlar üçün adı hala çevrilir. Mənim dediklərim qaydasız döyüşə baxan insanların ruhunda, psixikasında özünü göstərən neqativ amillərdir. Məsələnin daha bir ziyanlı tərəfi budur ki, bu döyüşün maraqlı olatdığı çox sayda uşaq və yeniyetmələr var. Onsuz da müəyyən bir yaş dövründə uşaq və yeniyetmələrdə özünü təsdiq etmə və gerçəkləşdirmə istəkləri olur. Fərəz edək ki, 13-15 yaş aralığında yeniyetmə özünü təsdiq etməyə can atrır. Əger həmin yeniyetmədə uşaqlıqdan başlayan impulsiv davranışlar olubsa və bu sonradan davranış pozuntusuna çevriləsə, üstəlik, yeniyetməlik dövründə o insanda özünü tesdiq etmə və özünü gerçəkləşdirmə istəkləri olur. Təbii ki, 13-15 yaş aralığında yeniyetmə özünü təsdiq etməyə can atrır. Əger həmin yeniyetmədə uşaqlıqdan başlayan impulsiv davranışlar olubsa və bu sonradan davranış pozuntusuna çevriləsə, üstəlik, yeniyetməlik dövründə o insanda özünü tesdiq etmə və özünü gerçəkləşdirmə istəkləri olur. Təbii ki, 13-15 yaş aralığında yeniyetmə özünü təsdiq etməyə can atrır. Əger həmin yeniyetmədə uşaqlıqdan başlayan impulsiv davranışlar olubsa və bu sonradan davranış pozuntusuna çevriləsə, üstəlik, yeniyetməlik dövründə o insanda özünü tesdiq etmə və özünü gerçəkləşdirmə istəkləri olur. Təbii ki, 13-15 yaş aralığında yeniyetmə özünü təsdiq etməyə can atrır. Əger həmin yeniyetmədə uşaqlıqdan başlayan impulsiv davranışlar olubsa və bu sonradan davranış pozuntusuna çevriləsə, üstəlik, yeniyetməlik dövründə o insanda özünü tesdiq etmə və özünü gerçəkləşdirmə istəkləri olur. Təbii ki, 13-15 yaş aralığında yeniyetmə özünü təsdiq etməyə can atrır. Əger həmin yeniyetmədə uşaqlıqdan başlayan impulsiv davranışlar olubsa və bu sonradan davranış pozuntusuna çevriləsə, üstəlik, yeniyetməlik dövründə o insanda özünü tesdiq etmə və özünü gerçəkləşdirmə istəkləri olur. Təbii ki, 13-15 yaş aralığında yeniyetmə özünü təsdiq etməyə can atrır. Əger həmin yeniyetmədə uşaqlıqdan başlayan impulsiv davranışlar olubsa və bu sonradan davranış pozuntusuna çevriləsə, üstəlik, yeniyetməlik dövründə o insanda özünü tesdiq etmə və özünü gerçəkləşdirmə istəkləri olur. Təbii ki, 13-15 yaş aralığında yeniyetmə özünü təsdiq etməyə can atrır. Əger həmin yeniyetmədə uşaqlıqdan başlayan impulsiv davranışlar olubsa və bu sonradan davranış pozuntusuna çevriləsə, üstəlik, yeniyetməlik dövründə o insanda özünü tesdiq etmə və özünü gerçəkləşdirmə istəkləri olur. Təbii ki, 13-15 yaş aralığında yeniyetmə özünü təsdiq etməyə can atrır. Əger həmin yeniyetmədə uşaqlıqdan başlayan impulsiv davranışlar olubsa və bu sonradan davranış pozuntusuna çevriləsə, üstəlik, yeniyetməlik dövründə o insanda özünü tesdiq etmə və özünü gerçəkləşdirmə istəkləri olur. Təbii ki, 13-15 yaş aralığında yeniyetmə özünü təsdiq etməyə can atrır. Əger həmin yeniyetmədə uşaqlıqdan başlayan impulsiv davranışlar olubsa və bu sonradan davranış pozuntusuna çevriləsə, üstəlik, yeniyetməlik dövründə o insanda özünü tesdiq etmə və özünü gerçəkləşdirmə istəkləri olur. Təbii ki, 13-15 yaş aralığında yeniyetmə özünü təsdiq etməyə can atrır. Əger həmin yeniyetmədə uşaqlıqdan başlayan impulsiv davranışlar olubsa və bu sonradan davranış pozuntusuna çevriləsə, üstəlik, yeniyetməlik dövründə o insanda özünü tesdiq etmə və özünü gerçəkləşdirmə istəkləri olur. Təbii ki, 13-15 yaş aralığında yeniyetmə özünü təsdiq etməyə can atrır. Əger həmin yeniyetmədə uşaqlıqdan başlayan impulsiv davranışlar olubsa və bu sonradan davranış pozuntusuna çevriləsə, üstəlik, yeniyetməlik dövründə o insanda özünü tesdiq etmə və özünü gerçəkləşdirmə istəkləri olur. Təbii ki, 13-15 yaş aralığında yeniyetmə özünü təsdiq etməyə can atrır. Əger həmin yeniyetmədə uşaqlıqdan başlayan impulsiv davranışlar olubsa və bu sonradan davranış pozuntusuna çevriləsə, üstəlik, yeniyetməlik dövründə o insanda özünü tesdiq etmə və özünü gerçəkləşdirmə istəkləri olur. Təbii ki, 13-15 yaş aralığında yeniyetmə özünü təsdiq etməyə can atrır. Əger həmin yeniyetmədə uşaqlıqdan başlayan impulsiv davranışlar olubsa və bu sonradan davranış pozuntusuna çevriləsə, üstəlik, yeniyetməlik dövründə o insanda özünü tesdiq etmə və özünü gerçəkləşdirmə istəkləri olur. Təbii ki, 13-15 yaş aralığında yeniyetmə özünü təsdiq etməyə can atrır. Əger həmin yeniyetmədə uşaqlıqdan başlayan impulsiv davranışlar olubsa və bu sonradan davranış pozuntusuna çevriləsə, üstəlik, yeniyetməlik dövründə o insanda özünü tesdiq etmə və özünü gerçəkləşdirmə istəkləri olur. Təbii ki, 13-15 yaş aralığında yeniyetmə özünü təsdiq etməyə can atrır. Əger həmin yeniyetmədə uşaqlıqdan başlayan impulsiv davranışlar olubsa və bu sonradan davranış pozuntusuna çevriləsə, üstəlik, yeniyetməlik dövründə o insanda özünü tesdiq etmə və özünü gerçəkləşdirmə istəkləri olur. Təbii ki, 13-15 yaş aralığında yeniyetmə özünü təsdiq etməyə can atrır. Əger həmin yeniyetmədə uşaqlıqdan başlayan impulsiv davranışlar olubsa və bu sonradan davranış pozuntusuna çevriləsə, üstəlik, yeniyetməlik dövründə o insanda özünü tesdiq etmə və özünü gerçəkləşdirmə istəkləri olur. Təbii ki, 13-15 yaş aralığında yeniyetmə özünü təsdiq etməyə can atrır. Əger həmin yeniyetmədə uşaqlıqdan başlayan impulsiv davranışlar olubsa və bu sonradan davranış pozuntusuna çevriləsə, üstəlik, yeniyetməlik dövründə o insanda özünü tesdiq etmə və özünü gerçəkləşdirmə istəkləri olur. Təbii ki, 13-15 yaş aralığında yeniyetmə özünü təsdiq etməyə can atrır. Əger həmin yeniyetmədə uşaqlıqdan başlayan impulsiv davranışlar olubsa və bu sonradan davranış pozuntusuna çevriləsə, üstəlik, yeniyetməlik dövründə o insanda özünü tesdiq etmə və özünü gerçəkləşdirmə istəkləri olur. Təbii ki, 13-15 yaş aralığında yeniyetmə özünü təsdiq etməyə can atr